

Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə bir sıra seçki dairələrinin hüduqlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

## QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri əsasında Azərbaycan Respublikasının ərazisində hazırda fəaliyyətdə olan seçki dairələri yaradaraq onların hüduqlarını və dislokasiyalarını müəyyən etmiş, sxem və qrafik təsvirlərini təsdiq etmiş, dəyişiklik zərurəti yaradan halların qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə mütəmadi olaraq tədbirlər görmüşdür. Hazırda həmin fəaliyyətin davamı olaraq seçki dairələri və məntəqələri seçicilərinin sayının təmsilçilik normasına uyğunlaşdırılması, seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şəraitin yaradılması, habelə bəzi bələdiyyələrin ərazilərinin dəyişdirilməsinə səbəb olmuş normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar bir sıra seçki dairələrində yenidən dəyişikliklər zərurəti yaranmışdır. Ona görə də 41 sayılı Sumqayıt birinci, 44 sayılı Sumqayıt-Abşeron və 50 sayılı Qobustan-Xızı-Sumqayıt seçki dairələri ləğv olunmaqla onların bazasında yeni seçki dairələri yaradılmaqla, 42 sayılı Sumqayıt ikinci, 43 sayılı Sumqayıt üçüncü, 76 sayılı Lənkəran-Astara, 77 sayılı Astara, 109 sayılı Balakən və 111 sayılı Zaqatala-Balakən seçki dairələri də daxil olmaqla onların hüduqlarında, dislokasiyalarında, qrafik təsvirlərində dəyişiklik edilməli, yenidən yaradılmış seçki dairələrinin seçki komissiyalarının, habelə bu qərarın icrası ilə əlaqədar yaradılmalı olan seçki məntəqələrinin seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması ilə bağlı müvafiq tədbirlər görülməlidir. Qeyd edilənlərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın müvafiq rəyi də mövcuddur. Ona görə də Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində tədbirlər görməli, dairə seçki komissiyalarının səlahiyyətinə aid olan məsələlərin qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə həll olunması işini həmin dairə seçki komissiyalarına həvalə etməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.5-ci maddəsinin tələbinə görə seçicilər barəsində məlumatlar əsasında, hər 5 ildən bir vahid seçicilər siyahısı tərtib edildikdən və seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri təsdiq edildikdən sonra, həmin dövr ərzində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.3-cü və 46-cı maddələrinin tələbləri nəzərə alınmaqla seçki dairələrinin sxemi və onun qrafik təsviri yenidən təsdiq edilə bilər.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.1-ci, 35.2-ci və 35.3-cü maddələrinin tələblərinə əsasən seçki dairələri Mərkəzi Seçki Komissiyası tərəfindən həmin Məcəllənin 29-cu və digər müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla, seçki məntəqələri isə dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumları ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair tələblərə əməl edilməklə yaradılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü, 29-cu və 35-ci maddələrinə uyğun olaraq **qərar alır**:

1. Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə aşağıdakı seçki dairələrinin hüduqlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində müvafiq dəyişikliklər edilsin:

**1.1.** Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.7.2-29.7.5-ci maddələri əsasında müəyyən edilmiş hallar dəyişdirilmədən 41 sayılı Sumqayıt birinci seçki dairəsi ləğv edilərək onun bazasında 44 sayılı Sumqayıt-Xızı seçki dairəsi, 44 sayılı Sumqayıt-Abşeron seçki dairəsi ləğv edilərək onun bazasında 41 sayılı Sumqayıt birinci seçki dairəsi, 50 sayılı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi ləğv edilərək onun bazasında mərkəzi Abşeron rayonunda yerləşməklə 50 sayılı Abşeron-Qobustan seçki dairəsi yaradılsın.

**1.2.** Mövcud olmuş 41 sayılı Sumqayıt birinci seçki dairəsinin dislokasiyasına aid olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 14, 28, 29, 30, 31, 32, 33, 34, 36, 37, 38, 39 sayılı seçki məntəqələrinin (*cəmi 20850 seçici qeydə alınmış 20 seçki məntəqəsi*) əraziləri tam şəkildə 42 sayılı Sumqayıt ikinci seçki dairəsinin hüdudlarına daxil edilsin.

**1.3.** 42 sayılı Sumqayıt ikinci seçki dairəsinin dislokasiyasına aid olan 4, 5, 6, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36 sayılı seçki məntəqələrinin (*cəmi 21145 seçici qeydə alınmış 18 seçki məntəqəsi*) əraziləri tam şəkildə 43 sayılı Sumqayıt üçüncü seçki dairəsinin hüdudlarına daxil edilsin.

**1.4.** 43 sayılı Sumqayıt üçüncü seçki dairəsinin dislokasiyasına aid olan 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 27, 28, 29, 30, 31, 32, 33 sayılı seçki məntəqələrinin (*cəmi 21803 seçici qeydə alınmış 17 seçki məntəqəsi*) əraziləri tam şəkildə yeni yaradılmış 41 sayılı Sumqayıt birinci seçki dairəsinin hüdudlarına daxil edilsin.

**1.5.** Mövcud olmuş 44 sayılı Sumqayıt-Abşeron seçki dairəsinin dislokasiyasında Abşeron rayonuna aid Saray bələdiyyəsi (23, 24, 25, 26, 37 sayılı seçki məntəqələri), Novxanı bələdiyyəsi (27, 28, 38 sayılı seçki məntəqələri) və Ceyranbatan bələdiyyəsinin (31, 32, 33 sayılı seçki məntəqələri) (*cəmi 3 Bələdiyyə, 13343 seçici qeydə alınmış 11 seçki məntəqəsi*) əraziləri tam şəkildə yeni yaradılmış 50 sayılı Abşeron-Qobustan seçki dairəsinin hüdudlarına daxil edilsin.

**1.6.** Mövcud olmuş 44 sayılı Sumqayıt-Abşeron seçki dairəsinin dislokasiyasında Abşeron rayonuna aid olan Masazır bələdiyyəsi (17, 18, 19, 36 sayılı seçki məntəqələri), Fatmayı bələdiyyəsi (20, 21 sayılı seçki məntəqələri), Görədil bələdiyyəsi (22 sayılı seçki məntəqəsi), Digah bələdiyyəsi (29,30 sayılı seçki məntəqələri), Məmmədli bələdiyyəsinin (34,35 sayılı seçki məntəqələri) (*cəmi 5 bələdiyyə, 14371 seçici qeydə alınmış 11 seçki məntəqəsi*) əraziləri tam şəkildə 45 sayılı Abşeron seçki dairəsinin hüdudlarına daxil edilsin.

**1.7.** 45 sayılı Abşeron seçki dairəsinin dislokasiyasında Abşeron rayonuna aid olan Hökməli bələdiyyəsi (20, 21, 22 sayılı seçki məntəqələri), Qobu bələdiyyəsi (23, 24, 25 sayılı seçki məntəqələri), Güzdək bələdiyyəsi (26 sayılı seçki məntəqəsi), Aşağı Güzdək bələdiyyəsi (31 sayılı seçki məntəqəsi), Pirəkəşkül-Qobustan bələdiyyəsinin (32, 33, 36, 37 sayılı seçki məntəqələri) (*cəmi 5 bələdiyyə, 13559 seçici qeydə alınmış 12 seçki məntəqəsi*) əraziləri tam şəkildə yeni yaradılmış 50 sayılı Abşeron-Qobustan seçki dairəsinin hüdudlarına daxil edilsin.

**1.8.** Mövcud olmuş 50 sayılı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin dislokasiyasında Xızı rayonuna aid olan Xızı bələdiyyəsi (29 sayılı seçki məntəqəsi), Altıağac bələdiyyəsi (30 sayılı seçki məntəqəsi), Baxışlı bələdiyyəsi (31 sayılı seçki məntəqəsi), Xələnc-Fındıqan bələdiyyəsi (32, 33 sayılı seçki məntəqələri), Tıxlı bələdiyyəsi (34 sayılı seçki məntəqəsi), Qarabulaq bələdiyyəsi (35 sayılı seçki məntəqəsi), Giləzi bələdiyyəsi (36, 42, 52 sayılı seçki məntəqələri), Sitalçay bələdiyyəsi (37 sayılı seçki məntəqəsi), Şurabad bələdiyyəsi (38 sayılı seçki məntəqəsi), Yeni Yaşma bələdiyyəsi (39, 51 sayılı seçki məntəqələri), Ağdərə bələdiyyəsi (40 sayılı seçki məntəqəsi), Məşədi Həsən bələdiyyəsi (41 sayılı seçki məntəqəsi), (*cəmi 12 bələdiyyə, 9289 seçici qeydə alınmış 16 seçki məntəqəsi*) və Sumqayıta aid Hacı Zeynalabdin bələdiyyəsinin (43, 44, 45, 46, 47, 48, 49, 50, 53, 54 sayılı seçki məntəqələri) (*cəmi 1 bələdiyyə, 10 məntəqə, 13707 seçici*) əraziləri tam şəkildə yeni yaradılmış 44 sayılı Sumqayıt-Xızı seçki dairəsinin hüdudlarına daxil edilsin.

**1.9.** 77 sayılı Astara seçki dairəsinin dislokasiyasına aid olan 1897 seçici qeydə alınmış 34 və 35 sayılı seçki məntəqələrinin əraziləri (ləğv edilmiş Maşxan bələdiyyəsinin

əraziləri) 76 sayılı Lənkəran-Astara seçki dairəsinin dislokasiyasına aid olan Təngərüd bələdiyyəsinin bir hissəsi kimi həmin dairənin hüdüdlərinə daxil edilsin.

**1.10.** 109 sayılı Balakən seçki dairəsinin dislokasiyasına aid olan 925 seçici qeydə alınmış 6 sayılı seçki məntəqəsinin əraziləri (ləğv edilmiş Qasbinə bələdiyyəsinin əraziləri) 111 sayılı Zaqatala-Balakən seçki dairəsinin dislokasiyasına aid olan Mahamalar bələdiyyəsinin bir hissəsi kimi həmin dairənin hüdüdlərinə daxil edilsin.

**2.** 9 sayılı Binəqədi ikinci, 11 sayılı Qaradağ, 13 sayılı Xəzər-Pirallahı, 14 sayılı Xəzər, 18 sayılı Nərimanov-Nizami, 19 sayılı Nərimanov birinci, 24 sayılı Nizami birinci, 26 sayılı Sabunçu birinci, 27 sayılı Sabunçu ikinci, 28 sayılı Sabunçu üçüncü, 31 sayılı Suraxanı ikinci, 32 sayılı Suraxanı üçüncü, 33 sayılı Xətai birinci, 34 sayılı Xətai ikinci, 35 sayılı Xətai üçüncü, 36 sayılı Xətai dördüncü, 46 sayılı Şirvan, 50 sayılı Abşeron-Qobustan, 51 sayılı Qusar, 52 sayılı Quba, 53 sayılı Quba-Qusar, 54 sayılı Şabran-Siyəzən, 55 sayılı Xaçmaz şəhər, 56 sayılı Xaçmaz kənd, 59 sayılı Salyan, 60 sayılı Salyan-Neftçala, 61 sayılı Neftçala, 62 sayılı Saatlı, 63 sayılı Sabirabad birinci, 66 sayılı Biləsuvar, 67 sayılı Cəlilabad şəhər, 68 sayılı Cəlilabad kənd, 69 sayılı Cəlilabad-Masallı-Biləsuvar, 71 sayılı Masallı kənd, 75 sayılı Lənkəran-Masallı, 80 sayılı İmişli-Beyləqan, 81 sayılı Beyləqan, 82 sayılı Ağcabədi, 83 sayılı Ağcabədi-Füzuli, 84 sayılı Füzuli, 86 sayılı İsmayılı, 88 sayılı Göyçay, 89 sayılı Göyçay-Ağdaş, 91 sayılı Ucar, 95 sayılı Tərtər, 96 sayılı Goranboy-Naftalan, 97 sayılı Goranboy-Ağdam-Tərtər, 102 sayılı Samux-Şəmkir, 109 sayılı Balakən, 110 sayılı Zaqatala, 111 sayılı Zaqatala-Balakən, 112 sayılı Qax, 113 sayılı Şəki şəhər, 114 sayılı Şəki kənd birinci, 116 sayılı Qəbələ, 117 sayılı Oğuz-Qəbələ, 121 sayılı Laçın, 123 sayılı Kəlbəcər, 124 sayılı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 sayılı Zəngilan-Qubadlı seçki dairələrinin dislokasiyaları daxilində mövcud seçki məntəqələrinin qanunvericiliyin tələblərinə (seçicilərin sayının mövcud normalara uyğunlaşdırılması, seçki hüquqlarının həyata keçirilməsi üçün daha rahat şəraitin yaradılması və s.) uyğunlaşdırılması məqsədi ilə əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

**3.** Yeni yaradılmış seçki dairələrinin və yeni yaradılmalı olan seçki məntəqələrinin seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması üçün müvafiq tədbirlər görülsün.

**4.** Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən və müvafiq dairə seçki komissiyalarına həvalə edilməklə həyata keçirilsin.

**5.** Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov